

## Yaşdan gileyliyəm

Bəxtiyar Vahabzadə

Mən on beş yaşimdə – iyirmi yaşimdə  
Elə bilirdim ki, qırx qocalıqdır.  
Əlliye çatıram,ancaq başımda  
Uşaqlıq havası hələ qalıbdır.

Elə bil dünəndir, ciynimdə çanta  
Qorğa yeyə-yeyə dərsə getdiyim.  
Elə bil dünəndir, o qamış atda  
Nəzil qamçı vurub “at” səyirtdiyim.

Hiss edə bilmirəm yaşımı neylim,  
Ürək o ürəkdir, həvəs o həvəs...  
Gah arana düşür, gah dağa meylim,  
Nədir könlümdəki bu duyğular bəs?

Elə bil dünənin uşağıyam mən,  
Bu eşqə, həvəsə bəzən gülürəm.  
Ancaq qinamıram özümü bəzən,  
Axı, nə yatdım ki, nə yuxu görəm?

Gənclikdən əlimiz üzülən kimi  
Dünyadan dörd əllə yapışırıq biz.  
Yaşımız ötdükcə, ağaclar kimi  
Dərinə işləyir rişələrimiz.

Odur bax... həyətdə qopub vəlvələ,  
Uşaqlar oynasır, dırmaşır dama.  
Mən də onlar ilə tutub əl-ələ,  
Qaçmaq istəyirəm uşaqlığımı.

İstərəm “gizlənpaç“ oynayım yenə,  
Başına götürüb çölü-şəməni.  
Elə gizlənim ki, düşüb izimə  
Heç tapa bilməsin qocalıq məni.

Ancaq yaş özünü göstərir hərdən,  
Ürəkdə çox gizli döyüntülər var.  
Küçədə, bayırda tövşüyəndə mən  
Sanıram, yoxuşdu, daşdı günahkar.

Yolda balalardan dala qalandı,  
Neyləsin bu yoxuş, bu daş bilmirəm.  
Ancaq gözəlliyə heyran olanda,  
Özümü oğlumla həmyaş bilirəm.

---

Veb direktor: Betti Bleyer  
Mətni yığdı: Nərgiz Abadi  
Veb üçün hazırladı: Ülviiyə Məmmədova  
AZERİ.orga qoyuldu: yanvar, 2004